

SAZLI-SÖZLÜ BİR DÜNYANIN RƏNGLƏRİ

(AŞIQ ŞAHSOLTAN - 70)

Ağlim kəsəndən, özümü qanandan rəhmətlik atalı-
ğımın sayəsində saz və söz vurğunu olmuşam. Saz
görəndə içim içimdən keçib. Aşığa, şairə könül ver-
mişəm həmişə...

2015-ci ildə, xoş günlərin birində dayım oğlu dedi
ki, bir aşıqla dost olmuşam. İstəyirsinə, səni də
onunla tanış edim. Dedim, niyə istəməyim ki....

Aşıqla bir neçə dəfə telefonla əlaqə saxlayıb söhbət etdik. Nəhayət, ad günümədə dayım oğluna dedim
ki, aşığı da götürüb axşam bizə gəlin. Elə də oldu...
Həmin axşamı aşıqla üz-üzə görüşüb doyunca söhbət
etdik. Aşığın sazinin, sözünün sehrinə düşdü. Elə o
gündən bu günə aşıqla aramızda yaxın dostluq əlaqəsi
yarandı və bu gün də o səmimi münasibətimiz da-
vam etməkdədir.

Bəs bu aşiq kimdir?

Bu dostum saz-söz sahiblərindən çoxlarının yaxın-
dan tanıdığı Aşıq Şahsoltan Bəkirovdur. Aşıq respub-
likamızın axarlı-baxarlı bölgələrindən olan Ucar ra-
yonunun Bərgüşad kəndində dünyaya göz açıb. Cəmi
səkkizillik təhsil alıb. Di gəl ki, ağlı söz kəsəndən
aşıq sənətinə qarşı böyük məhəbbət bəsləyib. Saz-
söz aşığı olub. Heç bir ustadı olmasa da, haqqdan ver-
gisini alıb. Qədim tarixə malik olan aşiq ədəbiyyatı-
mına olan sevgisinin sayəsində Qurbanı, Abbas Tufar-
qanlı, Xəstə Qasım, Dədə Ələsgər kimi sənətkarları-
mızın yaradıcılığını sevə-sevə öyrənib. O, ustalardan
mənəvi güc alaraq, qəlbində çətirinə sığınması şeir-
sənət işığı yandıra bilən bir sənətkara çevrilib. Şirvan
mahalında Aşıq Kərəm kimi tanınıb. Yüksək təhsili-
nin və savadının olmamasına baxmayaraq, bu el aşığının,
el sənətkarının çaldığı hər bir havacatı, İlahi ve-
rən qüdrətin, ilhamın sayəsində yazdığı hər bir şeiri
dinlədikcə bütün saz-söz aşıqləri kimi, mən də daxi-
limdən axıb gələn şirin duyğuların axınında axmaya
bilmirəm.

Şirvan aşiq məktəbinin layiqli davamçılarından
olan Aşıq Şahsoltanın qələmindən sözülüb gələn qoş-
maları, gərəyliləri, bayatları, təcnisləri, cığalı təcnis-
ləri, müxəmməsləri, dodaqdəyməzləri, qıfilbəndləri
oxuduqca bu aşiq-şairin poetik dünyası önündə heyrət
etməyə bilmirsən.



Coşqun bir dəryayam, coşqun bir çayam,

Yanar bir günəşəm, ulduzam, ayam.

Haqqın dərgahından gələn bir payam,

Təbibəm, loğmanam, naşı deyiləm. - deyən sənət-
karın sözlərində nə qədər həqiqət vardır. O, çaldığı
hansısa bir havacat, yazdığı hər hansı bir şeiriyə kö-
nülləri anındaca fəth etməyi bacarır. Onun könül çır-
pıntılarının sədasına qulaq asdıqca aşığın ilhamının
sehrindən nə qədər çalışsan da çıxa bilmirsən.

Yenə də dil açıb aşığın sazi,

Çalıb oxumağa xoşdur avazı.

Həsrətin çəkdiyim bu gözəl yazı,

Görmək istəyirsən, bizim kəndə gəl.

Lalələr qızartmış al yanağını,

Gül-ciçək bəzəmiş baxça-bağını.

Bu gözəl dövranın gözəl çəğini,

Görmək istəyirsən, bizim kəndə gəl.

Bu el aşığının, el şairinin şeirlərinin daxili bölgü-
sünə, qafiyə sisteminə, təşbehlərinə, mübaliğələrinə
dərindən nəzər yetirdikdə inana bilmirsən ki, bu sə-
nətkarın cəmi səkkizillik təhsili vardır. Bu şeirlərdəki
dolğunluq, mövzu rəngarəngliyi "Xudadan almışam
əqli-kamalı" - deyən aşiq-şairin qələminin gücünün
mənzərəsini gözlərimiz önündə daha da parlaq can-
landırır.

*Yaman gündə öz elinin halına
Yanan bilər, yanmayana nə fayda.
Vətən nədir, həsrətindən saralıb
Solan bilər, solmayana nə fayda.*

*...Ustadından kamilliyin dərsini
Alan bilər, almayana nə fayda.*

Aşıq Şahsultanın şeirlərinin dərinliyinə vardıqca, incələdikcə görürsən ki, aşığın qəlbini ən ali insani duyğulara bələnin. Onun şeirlərində Vətənə sevgi, torpağa məhəbbət, yurd yerinə bağlılıq hissəri daha bariz şəkildə çalarlanıbdi.

*Şahsoltan hər kəsdən götürməz minnət,
Sözlərim sizlərə olsun vəsiyyət.
Vətəni qorumaq şöhrətdir, şöhrət,
Onun sərhəddini qur, Vətən oğlu.*

Bütün ustاد sənətkarlarımızdə olduğu kimi, aşığın da şeirlərində dağlar mövzusu öz bədii həllini yüksək səviyyədə tapmışdır.

*Hər budaqdan bir gül dərəm,
Gözəllərə çələng hörəm.
Dönbə Məcnun, Yanıq Kərəm
Olam dağlarda, dağlarda.

*Bu yerin havası tamam başqadı,
Gözəllik aləmi hər qarışdadi.
Aran gözəlliyyi yazda, qışdadi,
Yayda mehman olum mən bu dağlara.*

Vətən torpaqlarının beşdən birinin param-parça edilməsi, qarı düşmən tərəfindən işgal edilməsi, yağmalanması, Şuşanın, Laçının yağı əsərətində qalması, Xocalı qətləmə kimi ağrımız aşığın da yaradıcılığına öz təsirini göstərir, hər addimbaşı sinəsini göynədir.

*Mən aşıq qala-qala,
Yurd getdi qala-qala.
Vətəndən qaçqın oldum,
Vətəndə qala-qala.*

*Mən aşıq ağrı gəlir,
Dolanır dağı gəlir.
Çağırın igidləri
Yurduma yağı gəlir.*

Vətən torpağının ağrılara yanan, sinəsi pöşəm-pöşəm olan şair yeri gəldikcə bu torpağın gözəlliklərindən şövqəl söz açmağı, ilhamla coşmağı bacarıır.

*Ari şirə çəkir, becə bal dadır,
Dedin: tək şirinlik bircə baldadır?
Dedim: sənin ləblərin də bal dadır,
Təzə qönçə açdı gülüb al dodaq.*

Aşıq şeirimizin müxtəlif formalarında yazib-yaranan bu el sənətkarı həm el toylarında çaldığı havacatlarla, həm də yazdığı şeirləri ilə yaşının bu yetkin çağında da - yetmişin astanasında durmasına baxmayaraq, yenə də ilhamı gündən-günə çəgləmədə, şövq ilə yazib yaratmaqdadir.

*Bu haqq yolu hər ümmaña gərəkdi,
Köçüb gedən ol mehmana gərəkdi.
Hər bir kəsə neçə xana gərəkdi.
Biləcək yerinin az vədəsində.*

*Bərşədli Şahsoltan özü fanidi,
Dünyanın söhbəti, sözü fanidi.
Demə tərəzinin gözü fanidi,
Haqq özü quracaq öz vədəsində.*

Aşıq dostum Şahsoltan arada mənə də bir şeir həsr edib. Fürsətdən istifadə edib "Talıboğlu" adlı həmin şeiri də nəzərinizə çatdırıram.

*Əzəldən vurğunsan qönçə-güllərə,
Bəzəyib bağını gül, Talıboğlu.
Şairsən, sözlərin düşüb dillərə,
Sənə qiymət verir el, Talıboğlu.*

*Hər şerin gözəldi güllü bahar tək,
Bulaqda çağlayıb coşan sular tək...
Qəlblərə yol tapan xoş arzular tək,
Sözündə Hikmətin bal, Talıboğlu.*

*Hər kəlməndə min bir məna tapıbsan,
Sözü-sözün xirdarına satıbsan.
Yaza-yaza almış yaşa çatıbsan
Yüz yaşı da yola sal, Talıboğlu.*

*Şahsoltanam, çox dostları görmüşəm,
Gülüstəni, boran-qarı görmüşəm.
Səndə əsl etibarı görmüşəm,
Salmışan qəlbimə yol, Talıboğlu.*

Bu dostuma - Aşıq Şahsoltana bundan sonra da yeni-yeni yaradıcılıq uğurları diləyirəm.

Öziz dost, sazlı-sözlü bu könlük dünyadan bütün rəngləri ilə birgə, qoy, səni daha xoş sabahlara aparsın.

*Ələsgər Talıboğlu
Şair, publisist, Azərbaycan Yaziçılar Birliyinin
üzvü, Məmməd Araz mükafatı laureati
09.03.2019.*